



Sionistlrin ran leyhin min xncr plan Qaraba prizmasndan reallamayacaq

Min xncr v ya rann tdrici lm plan sasnda sionistlrin Qaraba mslsindn d ran leyhin bir xncr kimi .istifad etmk istmlri, xyaldan baqa bir ey deyil v reallamayacaq

İdquo;Arannews :Min xncr” layihsi sionist rejim olan srailin baçl& il bzi region v beynlxalq dövltlr arasnda ran slam Respublikasın sradan çxarmaq üçün irli sürülmüdür. Plann mqsdi d, müxtlif ölkldn, xüsusil ranla srhd ölkldn istifad etmkl R-nn qüdrtini zifltmkdir. Regiondak yeni proseslr sasn, R bzi uzunmüddtli regional hdfırlı öz gücünü artrmaq mrhlsinddir. Bunu baqa güclr bynmir. Onlarn fikrinc, hal hazrda ran kimi bir ölk regionun üstün gücü kimi rftar etmmlidir. Buna gör d, baqa ölkler sionist rejim olan srailin baçl il ran slam Respublikasnn gücünü azaltmaq yolunda regional ittifaqlar yaratm v mövcud olan bzi ideologiyalar sasnda yeni vasitldn istifad edirlr. Bel bir raitd, Qaraba mslsini d min xncr layihsi v onun pazllarn yerin oturtmaq üçün münasib fürst saylar. Ibtt, hr .halda bzi ölkler bu layihy qoulmaa hl d maksimum kk-übh il baxrlar Bu pazln baçlar olan sionist rejimin rsmilri Neftali Benetin AB prezidenti il son göründ, “rann min xncr strategiyas il tdrici ölümü” plann açqlamlar. Bel ki, srail v mütflıqları müxtlif trflrdn rana doru xncr atacaqlar. Htta, yaylm bzi xbrlr sasn, rann nüv tsislrin zrblr vurmaq v ya bzi daxili txribatlar yaratmaqdan söz açmlar. Onlarn mqsdi ninki rann sülhmrımlı nüv gücünü mhv etmk, htta rann regional proqramlarnn dayandırımas üçün hr bir vasitdn .istifad etmkdir

İdquo;Min xncr” layihesindeki qrzli dümnırın dstkldiyi vasitlrin biri d,& pantürkm v D kimi yeni yaranm ideologiyalar traflarna toplamaqdr. Maraql burasdr ki, bu xrda ideologiyaların ksriyyti çox radikal v ifratçdrlar. Onlar tkfirçi v tssübkelrin tarixi sünnsinin ksin bir yol seçmilr. Yni, praktikann nzrdn üstünlüyü, yaxud qüdrtin ideologiyadan üstünlüyü. Bu da, sözügedn msld blk Qrb dünyasnn istiqamtlndirmsinin imzasn göstrir. (Nec ki, Hillari Clinton (.D tfkkürünün Amerika institutlarnda yaradldn etiraf etdi Amma, sözügedn mqsdin (“min xncr” doktrinas) sas nöqtisi olan rann regional hdfırlı; onlarn n mühümlrindn biri “Yeni slam Sivilizasiyas” prosesidir. Bu da, onlarn Yaxn rqin xritsinin dyidirilmsi üçün chd etdiklri “Yeni Dünya .Quruluu” proyektinin ksindir

Bu iki yanamann frqi, onun hdfırlind gizlidir. Regional ittifaqn baçlar bu msldn agah olmldrki, vvla yeni sivilizasiya al (htta Hegel kimi qrb mütflkirlrinin nzrindn: son v rasional dövlt), lahi (peymbrılrın bütün smavi kitablarnda qeyd olunub) v tarixi bir msldir v bu proses ba vermkddir. Onlarn “yeni qurulu” plan il müqayisd, “yeni slam sivilizasiyas” bir proje deyil, bir prosesdir. Buna müxalif olanlar, onunla mübariz aparmaq üçün hr

yol v vasitdn istifad etmk zminddirlr. Tarixi baxmdan, tarix boyunca qrzli ölk, sivilizasiya v mdniyytlin rana hücum etmsin baxmayaraq, rann bir xüsusiyti vardr; o da budur ki, bütün mdniyytli öz mdniyyti içrisind ritmkdir. Hr halda, rann regionda drin nüfuzunun artmas sbbil, indi dümnlr ran slam Respublikasn qardrmaq üçün mdni v ideoloji yollardan istifad etmy qalxmlar v bu .yolda hr bir xrda fürstdn istifad edcklr vvld iar edildiyi kimi, Qaraba msisi yadlarn gücün bel balayan bzi ölkli bu ideya yolunda plan czma v faliyyt göstrmk üçün cürtlndirmidir. rann qarsndak oyunçular bu fürstd pantürkizm v D kimi tfkkürlrdn istifad etmk istyirlr ki, öz xnclrlini mdni v ideoloji baxmdan rana trf atsnlar v belc ran üçün bzi daxili v xarici problemlr yaratsnlar. Amma, bir az hqiqtli görck formada baxsaq, bu raitd hr bir ölk öz mnafeyin uyun addm atacaq. Buna gör d, srail v bir ya iki baqa ölknin “min xncr” doktrinas üçün ss-küy yaratmaq üçün qzmasna baxmayaraq, bu doktrinann praktikada reallamayaca aydn msldir. Qaraba msisinin bu doktrina il calanmamasnn çoxlu mntqli v mnafeyin önlü sbblri vardr ki, .burada izah edcyik

Birinci sbb budur ki, onlarn diqqti el mntqlr yönlib ki, tarixi baxmdan ran mdniyytinin bir hisssidir. Htta, bu qrzli hrkt ran üçün “yen slam sivilizasiyas” prosesi bard bir fürst d yarada bilr. Ola bilsin ki, onlarn bu qrzli dümnçiliyi ba verdikd, bu prosesin Naxçvan, Azrbaycan v htta Qarabada bel dümnlr vasitsil imtiyazlarn yaranmasna sbb ola bilr. Dümnlrin bu qrzli addmlar il, yeni sivilizasiyann ümmt yaratma prosesi öz mrhllrini sürtl irlily bilr. Hmçinin, onlarn bu torpaqlardak nadanlq ucbatndan atdqlar qrzli addmlar, o mntqlrd “yen slam sivilizasiyas”nn yaylmasn sürtlndir v oradak halinin ksriyytinin “yen slam .sivilizasiyas”nn auuna qaytmasnda xeyir sbbi ola bilr kincisi; Ali mqaml rhbr d ötn günld rann mövqeyini byan etmi v “öz thlüksizliklindr baqalarndan asl olan xslr zrb .alacaqlar” dey vurulamdr

Uuml;çüncüsü; bir trfdn ran v Sudiyy rbistan laqlri v& rbistanla müzakir ehtimal, digr trfdn is, srailin himayçilrindn olan v bu layihni dstklmyn Co Baydenin mövqeyi, ön .sürülmü bu doktrinl tamamil ziddiyetddir Dördüncü msl is, regionun hli-sünn ölklrinin özli arasndak ideoloji ixtilaflardr. Misal olaraq, Qtr v Türkiy “ixvan” yönümlüdürler v ideologiya baxmdan rbistan v baqa sünni mzhibli rb ölklrl frqlidirlr. Demli, bu mntqnin hli-sünn qruplamalarln siyastlri v ideologiyalarln öz içilrind ixtilaflar vardr v eyni deyillr. Habel, rbistan bütün hli-sünn dünyasna rhbrlik iddiasndadr v Türkiy d Osmanl imperiyasn dirçltmk fikrinddir. Yen d regionun mühüm güclri saylan iki aktiv ölknin arasnda ziddiyet yarand .görünü

Beinci msl: D v Taliban kimi qruplamalarn da arasnda ideolji baxmdan ixtilaflar mövcuddur. Xüsul slam mirliyi msisind. Talibann fikrinc mirlik

.fqanstandadr, amma D ksin olaraq, onu qloballadrmaq istyir
Son msl is, Türkiy üçün problem nöqtiridir: vvla
ictimai ry v ermnilrin Türkiy trfindn soyqrm edilmsinin özü;
pantürkizm ideologiyas il qarlamada ciddi mövzu saylr. kincisi;
Türkiy daxilindki lvilr v onlar trfindn problem yaradımas.
Üçüncüsü; Azrbaycan halisinin çoxunun i
olmas v Türkiy halisinin çoxunun hli-sünn olmas.
Bütün bunlarn hams Türkiy v müttfiqlr toplusu
üçün “min xncr” doktrinasnn problemlrindn
.saylr
Ntic olaraq qeyd etmk lazmdr ki, sionist rejim olan srailin baçl il
yürüdüln “min xncr v ya rann tdrici
ölümü” ideyas v hazrda da Qaraba prizmasndan msly
yanamalar, rasional v tarixi baxmdan xyaldan baqa bir ey deyil. Habel,
mövcud qlobal v regional yanamalara saslanmr v ntic d vermyckdir. Bu
.doktrina üçün Qaraba fürsti ksrsiz fürst saylr
Keyha / Mrym Xaliqinejad